

KİVDF
Layihənin istiqaməti:
“İctimai və dövlət maraqları”

Yazı insanlar arasında ən mühüm ünsiyət ve fikir mübadiləsi vasitəsi olan səsli dili müəyyən qaydalarla ifadə edən şərti işaretlər, yəni yazı vahidləri - yazılar toplusudur. O, insanların çox böyük ehtiyac duyduğu uzaq məsafəli və nəsillərarası əlaqələri gerçəkləşdiriyi üçün indiyedək baş vermiş misilsiz inkişafın başlıca dayaqlarından biridir.

Müxtəlif şəkilli yazı vahidləri - yazılar gözəl və barmaqla oxunduguna görə, müasir yazı bu iki növə ayrırlar: görən yazı; brayl yazısı.

Görən yazısının görünen yazıları xətti və nöqtəlidir. Bu yazı gözləri görən eksər insanların gözəl oxuduqları kütłəvi yazıdır. O, eşyavi, piktoqrafik, ide-oqrafik və fonoqrafik (herfi) yazı mərhələlərindən ibarət uzun inkişaf yolu keçmişdir. Hazırkı herfi yazıda her fonemin bir hərfi var.

Az insanın, o cümlədən minlərlə azərbaycanının istifadə etdiyi köməkçi brayl yazısı isə ümumən 6 qabarık nöqtəlidir. Bu yazı, qabarık nöqtəli yazıları gözəl oxuya bilməyənlərin hissiyatlı barmaq ucları toxunanda oxunur. O, öz görkəmli banisi fransız tiflopedaqoqu Lui Bravylin xatirəsinə "brayl yazılı", qabarık 6 nöqtəsi isə "brayl nöqtələri" adlanır.

Brayl nöqtələri düzbucaqlı damanın solunda (yazanda sağında) 1, 2, 3 və sağında (yazanda solunda) 4, 5, 6 sayılı olan nöqtələrdir. Məsələn:


Yaz	Oxu
(4)(1)	14
(5)(2)	25
(6)(3)	36

Dəqiq yazılış izahları onlara kodlaşdırılır. Məsələn: o.135 (oxu: o nöqtə 1, 3, 5), ö .246 (oxu: ö nöqtə 2, 4, 6) göstərir ki, o hərfi 1-ci, 3-cü, 5-ci, ö isə 2-ci, 4-cü və 6-ci nöqtələrin qabardılması neticəsində yazılır.

Tərəmə brayl yazılı yaradıldığı 1829-cu, Azərbaycanda işləndiyi 1936-ci (başqa məlumatə görə 1938-ci) ildən (3, 315; 2.512) əsas görən yazısından qaynaqlanıb, dili ifadə edir. Müqayiseli araşdırmaclar göstərir ki, brayl yazılarının çoxu görən yazısındakı müxtəlif qrafikləri yazıların müvafiq yönü variantlardır. Onların bir qismi bərpa edilmiş latin qrafikləri müasir Azərbaycan əlifbası ilə bağlıdır.

Uzun əsaslı elmi müzakirələrdən sonra xalqın tələbi ilə 25 dekabr 1991-ci ildə "Latin qrafikali Azərbaycan əlifbasının bərpası haqqında" Qanun qəbul olunmuşdur. 1992-ci ildə türk və alman əlifbaları əsasında brayla latin yönü Azərbaycan əlifbasını o vaxtkı layihə üzrə müəyyənləşdirmiş. Yeni əlifbaya kecid ulu öndər Heydər Əliyevin imzaladığı "Dövlət dilinin Tetbiqi İşinin Təkmillesdirilməsi haqqında" 18 iyun 2001-ci il tarixli fermanına əsasən 1 avqust 2001-ci ildə rəsmən başa çatmışdır.

Görən yazısındaki latin qrafikali və brayla latin yönü 32 hərf bu latin köklü Azərbaycan əlifbasını təşkil edir.



Bu 25 hərf sonrakı ü ilə birgə ispan və qalisiya (6.132,201), ö ilə birgə isə fin və island əlifbalarının 26 hərfini (6.42,54) səciyyələndirir.

Aralarında ü hərfinin olduğu 26 hərf ö ilə birgə alman, isveç, macar (6.182, 188,203), ç .12346 ilə birgə fransız, katalon, portugal (6.172,180,197) əlifbalarının 27 hərfini, ö ve ç ilə birgə isə italyan, niderland, norveç (6.101,174, 190) əlifbalarının 28 hərfini təşkil edir. Ö və ü hərfəri həm də eston və esperanto əlifbaları üçün səciyyəvidir (6.36,177).

Bu 28 hərfin 26-sı görən yazısında, 25-i isə brayla x və q hərfərinin olmadığı türk əlifbasının tərkib hissəsidir (4.27-28; 6.204).

Vaşinqtonda ingiliscə çapdan çıxmış "Dünya brayl" kitabından görünür ki, italyan, niderland, norveç, fransız, katalon və portugal hərfi ç .12346 (6.101,172,174,180,190,197) türk və Azərbaycan əlifbalarında ç samitini bildirmək üçün ən münasib hərfdir. Əvvəl fransız yazısında ç hərfi olmayan ingilis dilində ç samitini bildirən sh hərf birləşməsinin brayla yazı qısaltan qovuşuq ş.146 hərfidir (4.18). Ş.146 əvvəl ingilis braylcasından türk braylcasına, 1992-ci ildə isə türk braylcasından Azərbaycan braylcasına daxil edilmiş, "Dünya brayl"nda qeydə alınmış bir hərfdir (6.7). Brayla ilk türk əlifbasının əreb əlifbası əsasında yaradıldığını nəzərə alıb qeyd etmək lazımdır ki, ş.146 hərfi əreb braylcasında da ç samitini bildirən ş.146 hərfi eynidir (6.7,166,168,204). Rumın braylcasının ş.156 hərfine Azərbaycan braylcasında (6.199) ehtiyac qalmır.

"AME"nin "Brayl şriftləri" məqaləsində "latin qrafikali brayl əlifbası və rəqəmlər" adı ilə 26 hərfli ingilis əlifbası verilir (2.512). Onun w (dəblü:) .2456 hərfi deyil, qalan 25 hərfi Azərbaycan əlifbasında iş-

Braylca Azərbaycan əlifbası

Bu əlifbaya düzəlişlərlə kecidin müzakirəsinə ehtiyac var

Demek olar ki, bu Azərbaycan (az) əlifbası türk (tür), italyan (it), niderland (nid), norveç (nor), fransız (fr), katalon (kat), portugal (por), alman (alm), isveç (isv), macar (mac), ispan (isp), qalisiya (qal), fin, island (isl), çex, ingilis (ing), latin (lat) əlifbaları kimi latin köklü əlifbalar əsasında braylca 2 düzəlişlə müəyyənləşir.

Latin köklü əlifbalarda ən geniş yayılmış 23 hərf-a,b,c,d,e,f,g,h,i,j,k,l,m,n, o,p,r,s,t,u,v,y və z türk, italyan, niderland, norveç, fransız, katalon, portugal, alman, isveç, macar, ispan, qalisiya, fin, island, çex, ingilis və latin hərfəridir. Onlara Kenya və Uqandanın svahili əlifbasında da təsadüf olunur (6.193).

Bu 23 hərf sonrakı 2 hərf - x və q ilə birgə çex, ingilis və latin (əczaçılıq) əlifbalarına mexsusdur (6.29,175). Onlar alban, danimarka, xorvat, grenland, litva, lüksemburq, malay, polyak, rumin, slovak, sloven əlifbalarında da geniş yayılmışdır (6.26, 32, 86, 88, 113, 122, 124, 165, 173, 194, 199).

ri düzəliş Azərbaycan braylcasında tek ç .12346 hərfinin özü ilə məhdudlaşlığı halda, türk braylcasında qovuşuq di .12346 hərfinin (4. 65) ç .12346 hərfine, ç .16 (4.27; 6,204) hərfinin isə coxışlıq qovuşuq di .16 hərfinə çevrilməsini tələb edir.

Aralarında x, q deyil, ö, ü və ç .12346 hərfərinin olduğu 26 hərf digər 3 hərf - g, i, ş ilə birgə Azərbaycan dili və latin köklü əlifbası ilə ən sıx bağlı olan 29 hərfli türk əlifbasını təşkil edir (4.27-28; 6.204).

Azərbaycan və türk əlifbalarındaki ç .126 braylca əreb əlifbasının geyn .126 hərfi ilə ortaq bir hərfdir (6.7,204,166-168). Azərbaycan və türk dillərinin əreb qrafikali əski əlifbaları, 1920-ci ildə əreb özüllü türk braylcasının mövcud olması (4.7), habelə inди ki müvafiq ortaqlıq göstərir ki, ç .126 hərfinin braylca qaynağı əreb braylcasının geyn .126 hərfidir.

Əski əreb yazısındaki ayn (eyn) hərfi və "hemze" işarəsinə sonrakı Azərbaycan yazılarında 2004-cü ildək əvəz etmiş ' (apostrof) .12356 işarəsinin (5.101-103;

lənir. "Dünya brayl"nda həmin hərfər ç .16 ilə deyil, daha əvvəl yaradılmış ç .12346 hərfi, habelə kitabda ö.ü.ğ.i və ş hərfərlər birgə Azərbaycan əlifbasının 31 alın-a hərfini (6.7) təşkil edir. Ç .12346 cədvəldəki 32-ci ç .16 hərfinin Azərbaycan braylcasında bərpasına yol açır.

ASE-nin "Brayl" məqaləsindəki kiril köklü ç .16 (3.315) ç .12346 hərfinin olduğu latin köklü Azərbaycan əlifbasında da özünü doğruldur. Buna görə də ç .16 və ç .34 hərfəri cədvəldəki ç .12346 və ç .16 hərfərlərini çevirir. "Dünya brayl"ndakı ç .4.1 hərfi (6.7) 2 damada çox yer tutduğuna, qazax braylcasındaki ç .345 hərfi (6.78) isə çox nöqtəsi ilə yazı prosesini ağırlaşdırıldıgına görə, Azərbaycan braylcasının coxışlı əhərfi üçün əlverişli deyil.

Ç .12346 və ç .16 hərfəri ilə bağlı zəruri düzəliş mənimsemə və istifadə işlərinin çətinləşdirmədiyi üçün asan tətbiq olunma imkanına malikdir.

Braylca latin yönü Azərbaycan hərfəri ilə bağlı işlənir (6.7):

①④	böyük hərf	.6
②⑤	ışarəsi	
③⑥		

Bu işarə özündən sonrakı sözlərdə ilk, roma rəqəmlərində isə bütün hərfərin böyüklüyünü bildirir. Məsələn:

14 1 1 1 14
2
6 3 36 6 3
Muğan
14 14 14 14 14
25 25 25 25 25
36 36 36 36 36
III (üçüncü)

Latin yönü Azərbaycan braylcasının defis (-), tire (-) və "Dünya brayl"-nda qeydə alınmış durğu işarələridir (6.7).

Latin yönü Azərbaycan braylcasının defis (-), tire (-) və "Dünya brayl"-nda qeydə alınmış durğu işarələridir (6.7):

Say bildirilən əreb rəqəmləri dünya və Azərbaycan braylcalarında rəqəm işarəsi .345 (3.315; 6.7) ilə başlanıb belə yazılır.

Braylca latin yönü Azərbaycan əlifbasına düzəlişlərlə kecid dövlət səviyyəsində resmiləşdirmək lazımdır. Bu əlifba hüquqi boşluğun və təhriflərin qarşısını almağa imkan verir. Problemin həlli nail olmaq üçün o, geniş dərin araşdırmaclar birgə ictimaiyyətin müzakirəsinə çıxarılmalıdır.

KAMRAN SƏFİYEV,
Azərbaycan dili və ədəbiyyat müəllimi,

Biləsuvar rayonunun Bağbanlar kəndində dünyaya gelib. Gözdən əlil olduğunu üçün orta tehsilini 1973-85-ci illərdə kor və zəifgören uşaqlar üçün Respublikası Xüsusi Orta İnternat Məktəbində ali. 1985-ci ildə daxil olduğu BDU-nun filologiya fakültəsini 1990-ci ildə bitirib.

Azərbaycan Respublikası Prezidenti
yanında Kütləvi İnforsasiya
Vasitələrinin inkişafına Dövlət
Dəstəyi Fonduunun maliyyəsi
əsasında hazırlanıb.